

Dilqəm
Əhməd

1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyyəti Parlamentinin ikinci iclasında Məhəmmədəmin Rəsulzadə ölkədəki milli birliklə bağlı bünülləri bildirir: 'Məhəkumluq acisini dadmış olan Azərbaycan türkü məhkum millet yaratmaz. Azərbaycan Cümhuriyyəti övladını ögey-doğmaya ayrılmaz: erməni, rus, yəhudü, gürcü, nemsə, poljak və sair azlıqla olan milletlər Azərbaycan vətəndaşı qalmaqla bərabər, milli-mədəni müxtariyyətə malik olub kəndi ümumi-məzəhibiyə, milliyyə və mədəniyyətlərinə kəndiləri idarə etməlidirlər'.

28 may 1918-ci ildə elan edilən İstiqlal Beyannaməsində də yer alan bu düşürcə 23 ay müdətində təkcə fikirdə qalmayıb, praktik sahədə da öz aksını təpib. Təsadüfi deyil ki, parlamentdə yəhudü xalqının nümayəndəsi üçün də yer ayrılmışdı, bu səlahiyyəti Gündə Yevsey, Quxman Moisey kimi nümayəndələr daşımışdır. Eləcə də Azərbaycanda məscidlərlə yanaşı, geniş kilsə və sinagoglar şəbəkəsi mövcuddu və onların fəaliyyəti əslə məhdudlaşdırılmırırdı. Başqa ölkələrdə özünü göstərmiş yəhudü tələnləri na Azərbaycanın tarixi boyunca, eləcə də Cümhuriyyət dönenin təsadüf edilməyib. Rus, erməni, yəhudü, poljak, alman, fars və başqa milli icma və koloniyalara məxsus ən müxtəlif cəmiyyətlər sərbəst fəaliyyət göstərib.

Azərbaycan hökuməti bağlanmaq təhlükəsi altında olan yəhudü məktəbine dəstək olub. Nazirlər Şurası 1919-cu il 10 mart tarixli iclasında yəhudü məktəblərinə birdefə maddi yardım kimi 25 min rubl ayrılması haqqında qərar qəbul edib. Yəhudilərin dini azadlığın qorunması baxımından da hökumət mühüm addım atıb. 1919-cu ilin noyabrında Maarif Nazirliyi Bakının orta təhsil müəssisələrinin direktorlarına gəndərdiyi sərəncamda bildirilib ki, yəhudü şagirdlərin sayı 15-dən az olmadığı sınıflarda yəhudü dini dərsleri keçirilsin.

Qeyd edək ki, Bakıda yəhudilərin 4 xalq məktəbi olub.

Aşkenazilərin gəlişi

Avropa yəhudiləri olan aşkenazilərin Azərbaycana gəlmesi XIX əsrə ölkəmizdəki neft sənayesinin inkişafı ilə bağlıdır. 1832-ci ildən etibarən ilk aşkenazi qruplar Bakıda məskunlaşmaya başlayıblar. 1897-ci ildə isə Bakıda artıq iki mindən çox yəhudü yaşayırırdı. Digər tərəfdən dünyada yəhudilərə qarşı olan diskriminasiya, qırğınlardan onların nüfuzunu artırıqları yerlərə getmələrinə səbəb olub. Bu baxımdan Azərbaycan onlar üçün təhlükəsiz yerlərdən hesab olunub. 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-ci ildə Belostokda töredilmiş qırğınlardan zamanı da xeyli yəhudü Bakıya pənah gətirib. I Dünya müharibəsi nəticəsində də Azərbaycana sığınan qaçqın yəhudilər olub. Bakı şəhər qradonaçılığının 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatda 157 yəhudü qaçqının ol-

duğu qeyd edilib.

Yəhudilərin digər qrupları olan dağyəhudiləri və gürçü yəhudiləri isə daha qədim tarixə malikdirlər. Dağ yəhudilərinin 5-6-ci əsrlərdən etibarən Azərbaycanın şimal hissələrində məskunlaşdıqları hesab edilir. Onların Sasani hökmərdə Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülməsi barədə də qeydlər var. Özlərini "cuhur" adlandıran dağ yəhudiləri əsasən Quba rayonundakı Qırmızı qəsəbədə yaşayırlar. "Dağ yəhudiləri" adı isə XIX əsrədə Qafqazı işğal edən ruslar tərəfindən qoyulub. Onların Qubada tarixi sinaqoqları da mövcud olub.

Cümhuriyyət deputatlarının yəhudilərlə görüşü

qaledə bildirilib:

'Yol yəhudü məhəlləsindən keçir. Yəhudü camaati başda ravin İshaq olaraq məbusları istiqbal etdilər. Ravvin Tövratdan bir dua oxuyaraq qonaqların qədəmini təbrük elədi. Buna qarşı Rəsulzadə cənabları dedilər ki: Oxudığınız Tövrat bizcə Kitabi-ilahidir. İnandığımız Quran kimi asimanıdır. Quran bizə başqa dinlərə ehtiramı emr edər. Cinsimiz türkdür. Türk dövlətlərində yəhudü ziddiyi görülməmişdir. Türkiye yeganə dövlətdir ki, orası yəhudü qırğını görməmişdir. Yəhudiləri himaya edən dövlət Türkiyədir. Müsəlman və Türk Cümhuriyyəti olan dövlətimizdə bütün milletlərlə bərabər siz yəhudilər də gərək şəxs və gərək millet etibarilə əmin və amanda olub, rahət yaşayacağınızdan əmin ola bilərsiniz!'



Rəsulzadənin Quba səyahəti, ravinlə görüş: “Tövrat səmavi kitabıdır”

Cümhuriyyət döñəmində ən maraqlı hadisələrdən biri də dövlətin qurucusunun Qubaya səfəri və orada müsəlmanlarla yanaşı yəhudilər də görüşməsi

Ravin təkrar təşəkkür edərək bu sözlerin zaten haqlarında icra olunduğunu və hökuməti-məhəlli-yədən razı olduqlarını söylədilər və "Yaşasın Müsavat!", "Yaşasın

Rəsulzadə ardınca yəhudü dövləti fikrinin Avropa və Amerikada necə sürətlə yayılmasından və fikirdən əmələ keçməsindən bəhs edib: "Almaniya yəhudiləri hökuməti dəxi sionistlərin bu təşbbüsünə müqabil durmadı, kəndilərinə təzyiq etmədi. Böyle ki, türk hökumətiindən gördükleri hüsni-münasibətə müqabil sionistlər son yiğmərinin birində bütün dünya hökumətlərindən dərin və küskün olduqlarına dair qətnamə çıxarırlar, Türkiyənin yeganə ədaletpərvər və həqiqi insaniyyət dostu bir dövlət təşkil etdiyini məzkr qətnamələrində qeyd etdilər. Fələstindəki xristian və müsəlman ərəblər yəhudilərin bu hüdüllindən o qədər xoşlanmasalar da, zahirə öylə böyük bir etirazında dəxi bulunmadılar".

Rəsulzadə bu proseslər bərabər yəhudü siyasetçilərin və qəzetçilərin Avropa və Amerikada ictimai fikrə təsirindən bəhs edir, amma yəhudilərin bu təşkilatlaşmasının hələ ki dövlətə nəticələnəcəyinə şübhə etdiyini qeyd edir. Amma məqaləsinin başlığında əsas fikri bir daha sonda təkrarlayır: "Fəqət bütün bu təşbbüsler bize milli ruhun olmaz olduğu ilə milli istiqlal fikrinin sönmez bir nur, müqəddəs bir atəş olduğunu göstərir".



dir. Rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın 1919-cu il 279-280 nömrəli (22-23 sentyabr) sayılarında "M.Ə.Rəsulzadə Qubada" başlıqlı məqalə dərc edilib. Bu yazışdan bəlli olur ki, səfərdə Rəsulzadəni yaxın dostu, parlament üzvü Abbasqulu Kazımov, Qubanın millət vəkili Mürtəza Axundov və Müsavat nümayəndəsi Əbülcəsim Rüstəmzadə müşayiət ediblər. Qubaya qədər heyət Qızılburun, Dəvəçi, Xaçmazda xalqla görüş keçirib, yüksək səviyyədə qarşılıqlılar. Qubada millət vəkili həmkarı Mürtəza bəyin evinin önüna yiğişən xalqla görüşdə Rəsulzadə saat yarımlıq söyleyib, Azərbaycanın şimal sərhədlərində potensial təhlükə olan Denikin qoşunlarına qarşı xalqın əzmkar olduğunu bildirib: "Sizi böylə fədakar gördükdən sonra hüdudumuzu keçmək istəyən düşmən meyitlərimiz üzərindən keçər deyən Nəsib bəyin həqli olduğunu təsdiq edirəm!".

Rəsulzadəni Qubada qarşılıklar arasında yəhudü nümayəndələri də olub. Heyət Qubadan Qusara doğru yola düşərkən yəhudilərlə də görüş keçiriblər. Mə-

Azərbaycan!" nidaları içində qonaqlar yollarına azim oldular. Yəhudü məhəlləsində qonaqların keçidiyi küçələrdə qaravul olaraq yəhudü milisləri görülməkdə idi".

Göründüyü kimi M. Rəsulzadə bilavasitə özü Azərbaycanda yaşayan yəhudilərlə görüşüb, Türkiyə və Azərbaycanın onlar üçün on təhlükəsiz yer olduğunu qeyd edib, inandıqları Tövratı Quran kimi səmavi kitab hesab edib.

Yəhudü istiqlalı

M. Rəsulzadə Cümhuriyyət dən önce də yəhudü məsələsinə diqqət göstərib. 1915-ci il martın 22-de "İqbəl" qəzeti 892-ci sayında onun "Yəhudü istiqlalı" adlı məqaləsi dərc olunub. Rəsulzadə mühabibənin başlaması ilə bir çox millətlər kimi yəhudilərdə də milli dövlət arzusunun gündəmə gəldiğini qeyd edib, Avstriya yəhudilərləndən olan jurnalist Teodor Kirtelin 1896-cı ilde yazdığı kitabı şəhər edib: "Bu kitabda mühərri böyük bir imanla yəhudü istiqlalı haqqında bəyani-mütaliə edib Fələstində bir hökuməti-israiliyyə vücudə getirilməsini təsviq edirdi".

nə rəğmən Avstriya ilə sair məməkətlərdə yaşayan yəhudilər, Amerikada bulunan müsəvələr Kirtelin meydana atdığı fikri təqib etdilər və yəhudilərin yeni bir gözələmələrlə doğru gətirən bu fikir tez bir zamanda Rusiya və Polşa yəhudiləri arasında külli tərefdarlar qazana bildiyi kimi, sionizm təşkilatı da Amerika, Fransa və İngiltərə yəhudü sərvətdarlarının himayəsi ilə külli pullar toplaya bildi. Və haman yuxarıda zikr olunan vəsitielərlə məqsədləri yolda çalışmaya başladılar".

Qısa zamanda yəhudilərin Fələstine köçməsi, yəhudü bankirlərin bu köçü dəstəkləməsi nəticəsində kiçik bir yəhudü müstəmləkəsinin yaradığını qeyd edən Rəsulzadə bundan sonra da işin davam etdirildiyini bildirib: "Fələstin yəhudilərinin məhsulunu Avropa bazarlarına apardılar. Yəhudü şərabı, yəhudü mali deye reklamlar çıxardılar. Digər tərəfdən Fələstin müstəmləkəsinə məktəb şəbəkələri ilə doldurdular. İbtidai məktəblərlə bərabər yəhudü gimnaziyası belə təsis etdilər. Az zamanda Fələstində yəhudilərinin məhsulunu



Rəsulzadənin qeyd etdiyi bu şəxs məşhur yəhudü dövləti ideyəsinin müəllifi Theodor Herzldır. Bu ideyanın rüşeymləri o zaman qoyulsa da, yalnız 1948-ci ildə həyata keçdi.

Cümhuriyyətin işgalindən sonra əsas xalqlarla yanaşı yəhudü xalqı da təzyiqlərə məruz qaldı. Bir müddət sonra onların fəaliyyətinə müəyyən icazələr verildi. Sovet Azərbaycanı dövründə Yəhudü İşçi Teatrı da fəaliyyət göstərib. Bu barədə növbəti yazımızda.